

PwC Azerbaijan Times

07 saylı Buraxılış

May 2019

Buraxılışın əsas xəbərləri

- 22 aprel 2019-cu il tarixində “Banklar haqqında” və “Mühasibat uçotu haqqında” qanunlarına dəyişikliklər edilmişdir.
- Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatının tətbiqinə başlanılıb.
- “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”nə dəyişikliklər edilmişdir.



Qeyd edilən məlumatlarla bağlı hər hansı sualınız yaranarsa bizə müraciət edin



Arif Guliyev
Vergi və Hüquq Xidmətləri
Departamentinin Rəhbəri,
İdarəedici Direktor
arif.guliyev@pwc.com



Elçin Məmmədov
Direktor, Hüquqi Praktikanın
Rəhbəri
elchin.mammadov@pwc.com



Elnur Məmmədov
Direktor, Vergi Hesabatlığı və
Strategiyası Praktikasının
Rəhbəri
elnur.mammadov@pwc.com



Aysel Süleymanova
Marketing və Kommunikasiya
məsələləri üzrə Rəhbər
aysel.suleymanova@pwc.com

Bizi İzləyin



PwC Azerbaijan



PwC Azerbaijan



PwC Azerbaijan



www.pwc.az

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə
90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan
Tel: +994 12 497 2515
Faks: +994 12 497 7411

© 2019 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşmırıq.



22 aprel 2019-cu il tarixində “Banklar haqqında” və “Mühasibat uçotu haqqında” qanunlarına dəyişikliklər edilmişdir.

“Banklar haqqında” qanuna edilmiş dəyişikliklərə əsasən, bankın baş mühasibi və ya bu vəzifələri icra edən şəxs peşəkar mühasib olmalıdır. Həmçinin, dəyişikliklərə əsasən banklarda “Mühasibat uçotu haqqında” qanunun tələblərinin təmin edilməsinə nəzarəti Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirir. Bundan əlavə, göstərilmişdir ki, kredit təşkilatlarında mühasibat uçotu qaydaları və hesabatların forma, məzmunu və dövriliyi bundan sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının yaratdığı qurum tərəfindən müəyyən edilir.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatının tətbiqinə başlanılıb.

28 dekabr 2018-ci il tarixli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun tətbiqinə başlanılmışdır. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatını həyata keçirmək istəyən istifadəçilər elektron imza olmadan “İnternet Vergi İdarəsi”nə daxil olaraq elektron qeydiyyat sistemində FİN kod və mobil indentifikasiyadan keçəcəklər. Bundan sonra, qeydiyyat ərizəsinin məlumatları sistemə onlayn qaydada daxil edilməlidir. Bir prosedurla sənədlər təsdiqlənməklə VÖEN verilmə prosesi yekunlaşacaq. Prosedur çərçivəsində avtomatik olaraq əmək müqaviləsi bildirişləri məlumatlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemində göndərilməsi, vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alınması, ona bankda hesab açmaq məqsədilə şəhadətnamə-dublikatın verilməsi təmin edilir.

“Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”nə dəyişikliklər edilmişdir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 aprel 2019-cu il tarixli qərarına əsasən, “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”nə dəyişikliklər edilmişdir. Edilmiş dəyişikliklər və əlavələr aşağıdakılardır:

2710 19 210 1	reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq	1 ton üçün 1,0 manat
2710 19 210 9	reaktiv mühərriklər üçün digər yanacaq	1 ton üçün 80 manat
2710 19 250 1	KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosin	1 ton üçün 1,0 manat
2710 19 250 9	digər məqsədlər üçün kerosin	1 ton üçün 80 manat